

# Ənənəvi baş örpəyi - kəlağayı

## Onu ərsəyə gətirmək, təzə gəlinin nazını çəkməkdən ağırdır

İçərişəhərin dar, qənbər daşlar döşənmiş küçələri ilə addımla-yan yaşılı əcnəbi xanım yoldan keçənlərdən "Kəlağayıni hara-dan almaq olar?"- deyə maraq-la soruşur. Bəziləri kəlağayıla-rın hansı mağazada satıldığını bilmədiklərindən, ya da ümumiyyətlə belə dükanların fəaliyyətindən xəbersiz olduqların-dan çıyinlərini çəkir, heç cür yol göstərə bilmirlər. Nəhayət, yaşılı sakınlardan biri "Bəlkə əntiq məllər satılan dükanlarda olar bilər" deyərək, şəhərimi-zin qonağını yönəltməyə çalışır.

Ölkəmizə gelən əcnəbiler artıq Azərbaycan qadınlarının gözəllik simvolu, yüz illərdən bəri qoruyub saxladığımız ənənəvi baş örtüyünü - kəlağayıni axtarırlar. "Heyrati", "Bəstə-nigar", "Gəlinlik", "Qızılı", "Mixəyi", "Noxudu", "Yaşıl-qara", "Zeytun", "Bənövşəyi", "Ağzəmin-zanbağı", "Ağzəmin-qızılı" və s. kəlağayılar əcnəbili cəlb edir. Elə bu yaxınlarda "Kaspi"də qonaq olan dünya şöhrəti fransız aktyoru və rejissor Robert Hosseinin həyat yoldaşı Kendis Patuya da kəlağayı hədiyyə olunanda "elə mən bu gün kəlağayı almağı düşünür-düm" deyərək, sevincə dilləndi.

YUNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitesinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbay-can kəlağayı sənətinin "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Representativ Siyahısına daxil edilməsi nənələrimizin ənənəvi baş örpəyinə yeni həyat verdi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fonduunun prezidenti, YUNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanın "Kəlağayı fayı" Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminde və adət-ənənələrimizdən eñ mühüm mədəniyyət nümunəsi olduğunu artıq beynəlxalq səviyyədə təsdiq etdi.

### BUTA ORNAMENTLİ BAŞ ÖRPƏYİ

Bu gün dünya ölkələrində sevə-sevə sərgiliyimiz, əcnəbilər qururla təqdim etdiyimiz ənənəvi baş örpəyini qız gəlinlərimiz də həvəsle öz qarderoblarına daxil edirler.

**Tərix elmləri doktoru, professor Nərgiz Quliyeva** ənənəvi baş örpəyinin qorunması və təbliği istiqamətində görülen işlərdən razılığını ifade edir: "Müstəqil Azərbaycanda təkə Kəlağayı yox, xalqımızın adət-ənənəsinə aid olan bayramlar, alətlər, yeməklər, geyimlər və s. dünya səviyyəsinə qaldırılır. O cümlədən, milli örpəyimiz olan kəlağayıdan istifadə edilməsi, həmçinin örpəyin üzərindəki "Buta" ornamenti ənənəmin xırda incəliklərinə qədər qorunmasına işarədir". Kəlağayı sənətinin artıq dövlət səviyyəsində hifz olundığını deyən etnoqraf alim hazırda Şəkidə və Basqalda təbii ipək əsasında kəlağayı istehsalının həyata keçirildiyini bildirir: "Bakının mərkəzi ərazilərdə, xüsusun içərişəhərdə yerləşən dükanlarda kəlağayıların xarici və təndaşlara satışı ənənəvi baş örpəyinin təbliği istiqamətində həyata keçirilən mühüm işdir".



Qəbirin bütün seyyahları, tacirləri ve alimlərinin öz əsərlərində ənənəvi baş örpəyimizdən bəhs etdiyini bildirir. Xüsusən, İsmayılli rayonunun Basqal qəsəbəsinin zövqle işlənmiş ipək parçaları, zərif kəlağayıları onları heyran edib. Həmçinin Basqal həmin dövrə ipək kəlağayı istehsalında nəinki Azərbaycanda, eləcə də bütün Cənubi Qafqazda mühüm yer tutub: "Basqalda basmaqəlib üsulu ilə al-əlvən naxışlanmış kəlağayıların zəngin çeşidləri hazırlanıb. Bu kəlağayıların ən gözəl nümunələri XIX əsrin ortalarından başlayaraq, Paris, London, Sankt-Peterburg, Moskva, Tbilisi və digər bey-nəlxalq sərgilərin yüksək mü-kafatlarını qazanıb. Öz bədii gözəlliyi ilə məşhur olan Basqal kəlağayıları bir sıra sərgilərdə, o cümlədən 1862-ci ildə Londonda təşkil edilmiş bey-nəlxalq sərgidə də maraq doğurub". T.Babayev tədqiqatları zamanı xaricilərin kəlağayıya olan marağının da şahidi olub:

"Basqala səfərlərimizn birində İtaliyadan

olan bir turist də bizimlə gəldi. O qızının toyu üçün xüsusi kəlağayı toxutdurdu. Üstəlik, bir neçə kəlağayı da hediyə aldı".

Tədqiqatçı alim kəlağayıya el-oba arasında reğbəti baş örpəyinin çətin zehmetlə ərsəyə gəlməsi ilə əlaqələndirir: "Atababa ustadların dediklərinə görə, kəlağayıni ərsəyə getirmek, evə təzə gələn gəlinin nazını çəkməkdən ağırdır. Belə ki, kəlağayının hazırlanması bir neçə mərhələdən keçmək, uzun zaman tələb edir. Birinci mərhələ kəlağayıının sapının istehsalıdır. Kəlağayı üçün çox nazik ipək sap tələb olunur. Bir qram nazik sap 10-12 barəmadan alınır. Əvvəlcə kəlağayılıq məhsul


dəzgahda toxunur, daha sonra qayçı ilə 150-160 santimetr ölçüdə doğranır. Sonra onu soda qatılmış suda 20-30 dəqiqə qaynadırlar. Kəlağayıni 2-3 dəfə soyuq suda yaxalayıb, yüngülce sıxır, asaraq qurudular. Qurutduqdan sonra naxışlama işi başlanır.

Kəlağayıni armud, qoz, cir alma ağacından hazırlanmış, üzəri böyük ustalıqla oyulmuş nəbatı, həndesi və kosmoqonik təsvirlərdən ibarət qəliblərə naxışlayırlar. Burada əsasən, basmanaxış əsasından istifadə olunur. Qeliblər naxışlarına görə müxtəlif adalarla adlandırılırlar. Naxışların içərisində "Günəş", "Səmayi-şəms", "Haşiyə", "Şax", "Buta", "Mədəhil", "Xarı bül-bül", "Heyrati", "Xətəyi", "Kəpənək", "Çobanyastığı", "Çiyələk" və "Aypara" daha məşhurdur. Kəlağayı naxışlandıqdan sonra onun boyanması işine başlanılır".

T.Babayev bu gün bəzi ucqar dağ kəndlərimizdə dədə-baba üsulu ilə kəlağayı hazırlanmasının hələ də unudulmadığını sevincə qeyd edir. Belə ki, avtomat dəzgahlı sexlərdən ferqli olaraq, qədim üsulla hazırlanın kəlağayılar gec hasıl olsa da, keyfiyyəti və gözlüyü ilə digərlərdən tam fərqlənir. Əl əməyi ilə çalıshan ustalar xüsusi emalatxanalarda çox bəsət alətlərdən istifadə etməklə keyfiyyətli və göz oxşayan baş örpəyini hazırlaya bilirlər.

### KƏLAĞAYI MUZEYİNİN YARADILMASINA EHTİYAC VAR

Kəlağayı almaq istəyənlərin bəzən müyyən çətinliklə qarşılaşmasının səbəbi nədir? Tədqiqatçıların fikrincə, bu çətinliklər baş örpəyinin istehsalı sahəsində yaranan problemlərdən qaynaqlanır. Kəlağayı istehsalı və təbliği sahəsində çoxlu problemlərin də mövcud olduğunu bildirən T.Babayevin sözlerinə görə, ölkəmizdə bu sahədə müyyən işlərin görülmesine ehtiyac var. Belə ki, əvvəller kəlağayıları təbii rənglərdən hazırlayırdılar, bu gün isə istehsal prosesində kimyəvi rənglərdən istifadə olun-



duğun örtüklerin rəngləri tez solur: "Vaxtılı en yüksək keyfiyyətli boyagi yerli boyaq bitkilərindən alırlılar. Əvvəller nar qabığının qırmızı rəngindən və ya tut ağacından alınan rənglərdən istifadə olunur. Ərazinin boyaq bitkiləri ilə zənginliyi və toxuculuğunu yüksək dərcədə inkişafı Basqalda boyaqçılıq sənətinin geniş yayılması üçün əlverişli şərait yaradıb və o, müstəqil sənət sahəsi kimi inkişaf edib. Ancaq bu gün daha çox kimyəvi rənglərdən istifadə olunur. Nəticədə yaylıqların rəngi tez köhnəlir".

T.Babayev ölkəmizdə kəlağayı müzeyinin yaradılmasını vacib hesab edir: "Biz ölkəmizə turistlərin cəbini haqqında danışırıq. Turizmi inkişaf etdirmək üçün milli dəyer-

lərə, ənənələrə diqqəti yönəltmək lazımdır. Yaxşı olar ki, bizdə Kəlağayı müzeyi yaradılsın. Həmçinin kəlağayıının ticarətinin genişləndirilməsi məqsədilə şəhərin xüsusi yerlərində, o cümlədən İşərişəhərdə kəlağayı mağazaları açılsın. Çünkü əcnəbi qonaqlar kəlağayı axtaran zaman çətinliklə üzləşirler".

### KƏLAĞAYI FESTİVALİ KEÇİRİLSİN

Tədqiqatçı alimin ənənəvi baş örpəyinin qorunması və təbliği istiqamətində təkliflərindən biri ölkəmizdə Kəlağayı festivalının keçirilməsi ilə bağlıdır: "Əgər Göyçayda "Nar festivalı", Lərikdə "Plov festivalı", Qubada "Alma festivalı" keçirilirsə, niyə Basqal qəsəbəsində "Kəlağayı festivalı" keçirilməsin? Bu, ənənəvi baş örtüyünün təbliği, milli-maddi dəyerimizdən daha da tənqidləşdirilməsi mühüm addım olar". T.Babayev Basqalda fəaliyyət göstərən kəlağayı sexinin imkanlarının genişləndirilməsinin tərəfdarıdır: "Əvvellər Basqalda 4 sex fəaliyyət göstəriridə, bu gün cəmi bir sex işləyir və orada da 3-4 adam çalışır. Geniş zallarda müasir texnikanın son sözü ilə qurulmuş 100-dən çox toxucu dəzgahı, maşınlar, boyaqxanalar ölüm sükütnə qərq olublar. Bunun neticəsidir ki, respublikamızın mağazalarında kəlağayı "gördüm" deyən yoxdur. Kəlağayıının istehsalını, ticarətini artırmaq üçün bu sexlərin fəaliyyətini genişləndirmək lazımdır. Bu, həmçinin kəlağayıının daha geniş arenada təbliğine kömək edər. Çünkü kəlağayıının keçmiş şöhrətinin qaytarmağa ehtiyac var. Vaxtılı ölkəmizə böyük şöhrət getiren, nənələrimizin, qız-gəlinlərimizin sevimli baş örtüyünün bu gün də məişətimizdə geniş yayılması yaxşı olardı!"

### KƏLAĞAYIYA MARAQ VARMİ!

İçərişəhərdəki, mağazalara yolumuzu salarkən, ürək açan mənzərə ilə qarşılaşmadıq. Turistlərin ən sıx üz tutduğu bu qədim erazidə ayrıca kəlağayı dükəni demək olar ki, yoxdur. Əntiq əşyalar satılan dükanlarda əsasən Şəki və bəzi hallarda Basqalda istehsal edilən kəlağayılar rast gəlmək olur. "Qız qalası" yaxınındakı bir dükəndə Rusiyanın Nijni Novqorod şəhərindən turist kimi şəhərimizə gələn Nadejda Vasiljevanın kəlağayı almış istədiyini və dükən sahibi Anar adlı şəxsin maraqla milli baş örtüyü barədə geniş məlumat verdiyinin şahidi oldum. Rusiyalı qadının milli baş örtüyəne olan marağının görünüşü dəniz sahili qıymətdə xeyli güzəştə getdi. Dükən sahibi ilə səhəbdən öyrəndik ki, kəlağayı baş örtüyü o qədər də çox satılmış. Onun dediyinə görə, ayda səkkiz, on kəlağayı satılır ki, onun da çoxunu əcnəbi xanımlar alırlar. "Kəlağayıni milli, ənənəvi baş örpəyi kimi təbliği etmək lazımdır. İstehsalı da genişlənməlidir ki, xaricilər geləndə asanlıqla əldə edə bilsinlər."

Tədqiqatçı alimlər milli adət-ənənəmizin ayrılmaz hissəsi olan və adı artıq beynəlxalq nüfuzlu siyahılara daxil edilən kəlağayı sənətinin daha da inkişaf etdirilməsinin və təbliğinin genişləndirilməsinin tərəfdarlarıdır. Bu həm iqtisadi baxımdan gəlir qazanmağa, həm də ənənəvi baş örpəyinin dünyada təbliğinə kömək olar.

### Dayandur Tağıyev

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütüvən Informasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fonduun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.